



Ömrün qayğıları

*Yetimlik hayatı seçdi taleyim,
Bir uşaq qəlibə alişdim-yandım.
Məni ovsunladı kitab alemi,
Özümü dünyanın xoşbəxti sandım.*

Hərifət Həmidova - 75

Coxları oja Arifə xanım deyə müraciət edirlər. İndi ömrünün ahl yaşımlı haqlamış bu xanımın oturşunda, duruşunda, eziyyətli, bəhərlə, qollu-budaqlı illərin zəhmət akordlarında həkəl olunmuş xeyrəxahlı cizgiləri 75 yaşının varlığını ifadə edir.

O, kitabxanaçılıq sənətinə görüb-bildiyi, bolko də, daha doqiq desək yaşadığı, ağrısını-acısını canında hiss etdiyi, gələcəyinə ümidi baxdığu bir həyatın, məktəb illərinin sırdası olan soyuq uşaq evinin pəncərəsindən gələcəyin yaddaşına yazılmış qayğılı xatirolara, üyövdəki kövərk arzularına yaşıł işq yandırın, hörəmtini ata qayğısı qədər ozzı tutduğú İsləmayıl müəllimin xeyir-duası ilə gəlmisdə.

Ana novazisindən, ata qayğıından, uşaqlıq ilərinin silqə qayğılarından bir ovuc su işib qəlbəne seyrilik gotirə bilməyon Hərifət (əsil adıdır) Həmidova 1934-cü ilde doğduğdu Qusar rayonunun Yasab kəndine yeddi yaşında əlvidə deməyə məcbur oldu.

Atasını Büyük Vətən Müharibəsinə yola saldıqdan sonra anası da ağır xəstəlikdən dünyasını dəyişdi. Bundan sonra Yasab kəndinin dolama yolları onu Qusardakı uşaq evinə gotirdi. Sevincinə keçər nəsib olmusp uşaqlıq və qanlı-qadəli mühərbi dövründən ilk məktəb illərin burada keçirməyə məcbur oldu.

Taleyin çotin yollarında yozumundan qismət paydır deyo-bürdəmədi. Əksinə, körpik odda bərkidiyi

kimi onun da qızçıqaz ömrü əzab-əziyyətə tab gotirdi, zəhmətə mənalandi. Yaşına və boyuna uyğun gelməyən işlərin ağırlığına mərdliklə dözen Hərifəti düşündürən, gələcəyə ümvanlanmış umidli baxışları idi.

Qelbində təstüklənə-təstüklənə közəren qıqlıcmaları istisndo qızınmağa, arzusunun arxasında getməyo telesirdi. Ona görə de oxumaq, savadlanmaq, təhsil programını müvəffəqiyyətlə yerinə yetirmək üçün atılan addimların neticəsində Hərifət xanım 1947-ci ilde uşaq evinin nəzdində yerləşən məktəbin 7-ci sınıfını ola qiyəmətlərə bitirməyə nail oldu.

Bələliklə, gənc məktəblinin pərvazlanmış arzularından eldə etdiyi bu naiflighet onun ilk uğuru, bəlkə də həyatda qazandığı ilk mükafatı idi.

Tale qatarı onu Bakı Mədəni-Maarif Texnikumu-na gotirdi. Oxuduğu təhsil illərində uşaq evinin rəhbəri İsləmayıl müəlliminə eli homişə üstündə oldu. Onun təhsili, tərbiyəsi, müsteqil həyat yolu düşməsi üçün elindən gələni əsirgəmədi. Ən başlıcası Hərifəti achıq şəkincə qoymadı. İsləmayıl müəllimin xeyrəxahlı eməlli onun üçün bir həyat nümunəsi oldu. Hərifət xanım taleyinə çəraq tutan bu insanın ona göstərdiyi xeyrəxahlığı heç zaman unutmur. İndi də xatiresini daim qəlbində gözdirir.

Kiçik hasıyo: Uzun müddət M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının Aparıcı Məlumat-Biblioqrafiya şöbosuna rəhbərlik edən Hərifət xan-

nim öz arzusu ilə aşağı vozifəyə keçmək üçün kitabxana direktoruna vəzirə ilə müraciət edir. Təcrübəli işçi olduğuna görə müraciət desfolarla toxiro salınır. Nəhayət, onun əvəzinə şöbəye gənc və perspektivli mütəxəssis Zemfira Əliyeva müdür təyin olundu. Bəlkə də o, şöbə müdürü təyin olunanda bu qədər sevinməmişdi, neinki tutdugu vozifədən könüllü surətdə gedəndə. Noticədə o, oxuculara bir az da yaxın oldu. Onların çoxsaylı və müxtəlif sorgularına cavab verməkdən zövq alırdı. Oxucuları kataloq və kartotekalarla işləmə qaydaları ilə tanış etməkən yorulmadı.

Texnikumu bitirdikdən sonra təyinatını Sabunçu rayonundakı N.Krupskaya adına kitabxanaya aldı. Bir müddətdən sonra onu M.Ə.Sabit adına kitabxananın qıraqət zalına müdür təyin etdiler.

1956-ci ilde onu Partiya Komitəsinin təqdimatı ilə respublikanın ən qədim kitabxanalarından biri olan Fioletov adına kitabxanaya müdür təyin etdilər. Atalar yaxşı deyib: "Niyiyən hara, mənzilin or". Gənc mütəxəssis ali təhsil almaq arzusunun arxasında getdi. 1960-ci ilde Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə qiyabi yolla bitirən H. Həmidova M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasına (indiki Milli Kitabxana) bibliqraf vəzifəsinə işlər göndərildi.

Qayğıları yüksəkən H.Həmidovanın Milli Kitabxana işe düzəlməsinə onun emək fealiyyətindən ən məhsuldar və məsuliyyətli bir dövr kimi xarakterizə etmek olar. Gənc mütəxəssis Milli Kitabxananın qaynar abu-havasına tez uyğunlaşdı, təcrübəli eməkdaşlarının təcrübəsindən yeterince bəhrələndi və nəhayət, fealiyyət dairəsinə ildən-ildə genişləndirməyə müvəffəq oldu.

Respublikanın ən ali mədəni və mənəvi irsinin keşiyində böyük nüfuz və hörmət sahibi olan H.Həmidova sonralar kitabxananın Qıraqət zalının müdürü, kitabxana müdürü vəzifəsində çalışıdı.

Sonralar ən məsuliyyətli şöbələrindən biri, Məlumat-Biblioqrafiya şöbosuna rəhbərlik etmək ona həvalə olundu.

1956-ci ilde metbuat səhifələrində öz dəsti-xotti ilə, aktual mövzularla oxucuların görüşünə gölən H.Həmidova hazırda respublikanın ən məhsuldar və təcrübəli bibliqraflarından biri sayılır. O, 40-dan yuxarı ədəbi-tənqid və elmi-metodiki məqalələrin müəllifidir. "Oli Veliyev", "Mirvarid Dilbazi", "Azərbaycanın inqilab mübarizələri", "Azərbayca-

nın Milli Qəhrəmanları" və s. mövzularda 12 bibliqrafik və metodik vəsaitin müəllifi, həmcinin 10 bibliqrafik göstəricinin redaktorudur. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nozdrindəki Koordinasiya Şurasının 2008-ci il 20 may tarixli 5 nömrəli protokolu ilə çapə tövsiyə olunmuş "Azərbaycanın Milli Qəhrəmanları" monumental-bibliqrafik göstəricisi toxumın 15 çap vəroqə həcmindədir. Çoxsaylı axtarışlar, yorumlar tədqiqatların nəticəsində ərseyə gələn bibliqrafik göstəricidə olan materialar damla-damla toplanaraq 1992-2007-ci illərdə çıxan publisistik məqalələr və bədii ədəbiyyat nümunələrindən ibarətdir. Bibliqrafik göstərici Vətən yolunda şəhid olmuş milli qəhrəmanların ezziz xatirəsinə müsəlif töhfəsi olmaqla bərabər, milli qəhrəmanların həyat və fealiyyətini izleyen, öyrənen və töblik edən mütəxəssisler üçün de mənbəştinəşləq rolunu oynayır.

Men kiçik bir məqalədə Hərifət xanımın elmi və bibliqrafik fealiyyətini oxucuların nəzər-diqqətinə cətdirmək fikrində deyiləm. Onun bibliqrafik fealiyyətini işləşdirmək və təhlil etmek bir elmi məqalənin çərçivəsinə sigişir. Onun bu sahədəki fealiyyətini geniş diapazonda, monoqrafiya səviyyəsinə təhlil etmək lazımdır.

Onun xidmətləri ister keçmiş Sovet məkanında, istorəse də indi ləyiqincə qiymətləndirilmişdir. Təkcə bir faktı qeyd etmək yerinə dövr ki, keçmiş SSRİ-de Hərifət xanım dövlət tərəfindən bir neçə medalla bərabər, "Şöhrət nişanı" ordeni ilə də təltif olunmuşdur.

Azərbaycanda kitabxana işinin inkişaf etdirilməsində xidmətlərinə görə H.Həmidova Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 17 noyabr 2008-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdür.

Əməli sahələri, sadəliyi, qayğıkeşiliyi və məhrəbənlili ilə seçilən, 75 illik ömrü karvanının arxada qoymuş Hərifət xanımı şorşılı yubile münasibətiə ürəkden təbrik edir, ona həyata cansağlığı, fealiyyətində uğurlar arzulayıraq.

• Məmməd MƏMMƏDOV,
Kitabxana siyaseti və metodiki
rəhbərlik şöbosunun
bölmə müdürü